

09.12.2013

ƏMR №143

**“Tibbi arayışların verilməsi
işinin təkmilləşdirilməsi barədə”**

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarına əsasən tibbi arayışların verilməsi işinin təkmilləşdirilməsi məqsədilə

Ə M R E D İ R Ə M:

1. “Sürücülüyə yararlı olmaq barədə” (Forma AZS-83) təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün” tibbi arayış (Forma AZS-086/1) təqdim edilsin (əlavə olunur).
3. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru C. Əsəd-zadəyə tapşırılsın:
 - 3.1. Sürücülüyə yararlı olmaq barədə” (Forma AZS-83) və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün” tibbi arayış (Forma AZS-086/1) elektron registrləri yaradılsın;

3.2. “Tibbi arayışların elektron registrindən məlumatların verilməsi” üzrə elektron xidmət yaradılsın;

3.3. müvafiq tibbi arayışların səhiyyə müəssisələrində tətbiqi zamanı metodik yardımın və texniki dəstəyin göstərilməsi təmin edilsin.

4. Ambulator tibbi xidmət göstərən səhiyyə müəssisələrinin rəhbərlərinə tapşırılsın:

4.1. bu əmrin 1-ci və 2-ci bəndləri ilə təsdiq edilmiş tibbi arayışların 01 yanvar 2014-cü il tarixindən yalnız “Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi”ndən çap edilərək vətəndaşlara təqdim edilməsi təmin edilsin;

4.2. müvafiq tibb heyətinin təlimatlandırılması təmin edilsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Nigar Əliyevaya həvalə edilsin.

Oqtay Şirəliyev



AZƏRBAYCAN RESPUBLİKASI SƏHIYYƏ NAZİRLİYİ
SÜRÜCÜLÜYƏ YARARLI OLMAQ BARƏDƏ
TİBBİ ARAYIŞ № 083

№

VESKS kodu

Şəxsi məlumatlar:

Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi				Fotoşəkil
Adı				
Soyadı				
Atasının adı				
Təvəllüdü				
Qan qrupu				
Qeydiyyat ünvanı				
Yaşadığı ünvan				
İş yeri		Telefon		

1. Motosikl və digər ona oxşar, mühərrikin işlək həcmi 500 sm ³ qədər olan, mexaniki nəqliyyat vasitələrini idarə etməyə ("A" kateqoriya) yararlıdır	
2. Motosikl və digər ona oxşar, mühərrikin işlək həcmi 500 sm ³ -dən yuxarı olan, mexaniki nəqliyyat vasitələrini idarə etməyə ("A" kateqoriya) yararlıdır	
3. Maksimal çəkisi 3500 kiloqramdan, oturmaq yerləri, sürücünün yeri ilə birlikdə, doqquzdan artıq olmamaqla, avtomobil idarə etməyə ("B" kateqoriyası)	
a) İşə qəbul olmamaqla yararlıdır	
b) İşə qəbul olmaqla yararlıdır	
4. Maksimal çəkisi 3500 kiloqramdan artıq olan avtomobili idarə etməyə ("C" kateqoriyası) yararlıdır	
5. Avtobus və digər, oturmaq yerləri, sürücünün yeri ilə birlikdə, doqquzdan artıq olmaqla, avtomobilləri idarə etməyə ("D" kateqoriyası) yararlıdır	
6. Dartıcısı olan "B" və "C" kateqoriyalarına aid mexaniki nəqliyyat vasitələrini idarə etməyə ("E" kateqoriyası) yararlıdır	
7. Birləşmiş avtobusları idarə etməyə ("D" və "E" kateqoriyaları) yararlıdır	
8. Tramvay və trolleybusları idarə etməyə yararlıdır	
9. Əllə idarə olunan (bütün kateqoriyalardan olan əlillər üçün) avtomobili idarə etməyə yararlıdır	
10. Traktor, ekskavator idarə etməyə yararlıdır	

Tibbi müayinədən keçmə tarixi		Arayış etibarlıdır	
Komissiyanın sədri		İmza	
Məsul həkim		İmza	

M.Y.